



Tanınmış hind yazılıçısı Taksiki Sivasankara Pillainin "Krivetkalar" romanının yekun hissəsindən bir parça. Bu roman YUNESKO-nun seçmə əsərlər siyahısına daxil olunub (Gollancz publishers, Londonl Harper and Brothers, New York). Romanda dəniz ilahəsi Katalamma-nın qəzəbinə səbəb ər və arvadın bir-birinə xəyanəti olur.

Ah, o nə edir - Palani dənizdə olduğu müddətdə burada dayanaraq, yad kişi ilə səhbət edir! Karuthammanın üzüyində zərrə qədər də olsun şübhə yoxdur. O, elə əvvəllərdə bu kişi ilə qaranlıq gecələrdə, gözə insan dəyməyəndə görüşərdi... Həyatı onun ucbatından alt-üst olmuş bu insanı heç olmasa bir neçə dəqiqə xoşbəxt etməkdə - kim ona qadağa qoya bilər?

Onlar bir-birinin gözlərinə baxaraq dayanmışdır. Budur, həmin adam onun qarışındadır. Qadın bilirdi ki, həyatını darmadağın etdiyi oğlanın ona olan sevgisi heç vaxt azalmayacaq. Bəlkə də nə zamansa səbəbi anlayacaq, bəlkə nə zamansa onu bağışlayacaq.

Bu dəqiqələr ərzində Karuthamma bütün bədbəxtliklərini, acılarını unutmuşdu. İzaholunmaz bir hiss, güc onun qəlbini hakim olmuşdu. Ərinin ciyinlərinin arxasında o, özünü alınmaz qaladakı kimi hiss edirdi. Palani onu qorumağa qadir olan əsl kişi idi. Qayğıkeş ər, öz arvadına acının, qüssənin toxunmasına heç vaxt imkan verməzdı. Qadının qəlbini bunlar bəs etmirdi. Tamam başqa şeyləri arzu edirdi. Büyük məhəbbətlə sevilməyi, heç bir kişinin, heç bir qadını sevə bilməyəcəyi məhəbbətin onun həyatında olmasına arzulayırdı. Bu iki hissin vəhdəti ona xoşbəxtlik verə bilərdi.

Budur, qəlbən sevən oğlan onun qarışındadır. Qadın hissələrini cilovlaya bilməyib sevgilisinin ağuşuna atılır. Onların tənləri, üzləri bir-birinə toxunur. O piçildəyaraq deyir:

- Mənim Karuthammam!
- Bəli!
- Karuthamma!

Qadın, ruhuna hakim olmuş ehtirasın karşısındakı huşunu itirirdi.

- Bəli...
- Mən sənin üçün kiməm?
- Sən mənim üçün - hər şeyən... Dövlətim mənim!

Onlar bir daha qucaqlaşırlar. Oğlan isə sevgi dolu sözləri qadının qulağına çıçıldı.

O, sevdiyinin ağuşundan çıxmadaqda acız idid. Buna cəhd etmidi.

Palani isə dənizin ən dərin yerindən böyük köpək balığı tutmuşdu. Hələ bu böyüklükdə balıq heç bir balıqçının əlinə keçməmişdi. Balıq suyu köpüklenirərək üzüb getmək istəyirdi. Palani qırmağı boğazına ilişmiş balığa diqqətlə baxırdı. O bilirdi ki, böyük balığa rast gəlib. Sevinçindən çıçırmaga başladı. Bu anda gecikmək olmazdı. Sonra nə edəcəyinə qərar

verməli idi. Nə etsin? Qırmağı dartsın, yoxsa balığa bir az da üzmək üçün şərait yaratsın? Əgər qırmaq balığın boğazına möhkəm ilişib, bir güclü dartinma ilə onu qayığın içinə götürmək olar. Amma, bu nəhənglikdə balıq bütün qayığı darmadağın edə bilər. Ona üzməyə imkan versə, qayığı uzaqlara dərtib aparar.

Palani sahili görmürdü. Hansı istiqamə-

Qayığa daldalananan Palani üfüqə boylandı. Onu görmək mümkün deyildi. Qorxunc dəniz qayaları xatırladı. Onun burnu isə üfüq axtarışında yuxarı zillənmişdi.

Palani bilirdi. O bilirdi ki, dənizin dərinliyində dəniz ilahosinin iqamətgahı var. Bu haqda rəvayətləri çox eşitmışdı. Bu iqamətgahın qapıları böyük burulğanın astanasında açılır. Palani su qayalarının ətrafında çoxaldığını gördü.

O, yuxarı qalxmaq üçün əlindəki qırmağı boşaltdı. Qırmaq boşaldıqca, Palani suyun üzərinə qalxmağa başladı. Qəflətən dəhşətli gurultu səsi eşidildi. Heç vaxt belə dəhşətli səs eşitməmişdi. Səs tufanın gəlmişindən xəbər verirdi.

Dalğalar qayığın üzərinə hücum edirdilər. Onlar bir-birinin ardından, fasilə vermədən döyüşürdülər. Qayığı halqa arasına almışdır.

Palani tuvana gözlərini bərəldərək baxırdı. O, belə hallarla tez-tez rastlaşırı və tufan zamanı qayığı xilas etməyi bac-

la görünmüdü. Bayaqkı səs, uğultu qulaqlardan çıxırdı. Su qayığın içində dolaraq onu silkələməyə başladı. Qayığın burnu növbəti dalğanın üzərində şahə qalxdı. Palani isə son qüvvəsini toplayaraq, qayıqdan yapışmağa cəhd etdi. Ağzına dolmuş suyu tüpürərək, Karuthamma, deyərək çığırı.

Onun səsi tufanın səsilə birgə səslənməyə başladı.

Nədən Karuthammanı səslədi? Çünkü sulara qərq olmuş balıqçını, sahildə onu gözləyən arvadı dəfn edir. Bəlkə də o, həyat yoldaşının onun üçün dua etməsinə ümidi edir? Axi balıqçıları burulğanların, tufanların ağışından dualar hifz edir. Axi onlar bu dualar nəticəsində evlərinə sağ-salamat dönürlər. Palani də keçən gecə onun üçün dua edəcəyinə söz verən həyat yoldaşının dualarını gözləyirdi. Axi onun arvadı var idi. Palani bu dualar ilə xilasın mümkünlüyü inanırdı.

Növbəti dalğa bir daha onun üzərinə gəldi və o, qırılmış səsli sonuncu dəfn "Karu..." - dedi.

Daha heç nə görünmüdü. Nə qaranlıq, nə dəniz, nə də dalğalar. Burulğandan başqa heç nə yox idi. Qayıq yenə də dalğanın əlindən xilas olaraq dənizin üzərinə qalxa bildi. Ondan son qüvvəsi ilə yapışmağa cəhd edən Palanini dənizin üzünə qaldırdı.

Görəsən sonsuz işğəncə bitməyəcəmi?

Budur, qayığın içi su köpüyü ilə dolaraq, daş kimi dənizin dibinə enir.

Qəflətən buludların arxasından bir ulduz parlayır. Bu, Arundhati* id. Həmin gecə onun parlıltısı korşalmışdı.

Səhər günü dəniz üzərində qayğısız şəkildə gəzisirdi. Deyilənə görə dənənən balıqçılarından biri dənizə gedərək qayıtmamışdı. Gecə qorxunc tufan zamanı zəhərli ilanlar belə sahilə yan almışdı. Dalğalar balıqçı evlərinə də hücum etmişdi.

Pançami qucağında körpəsi ilə birgə sahildə dayanmışdı. Uşaq ağlayırdı. O isə körpəsinin hiqarlığını qosularaq atanı səsləyirdi.

Palani dənənən dənizə getmiş və qayıtmamışdı. Karuthammadan da xəbər yox idi.

Pançami göz yaşına qərq olmuşdu, körpəsinə sakitləşdirməyə çalışırı.

İki gündən sonra dalğalar sahilə qadın və kişi meyitini götürmişdi. Ölüm belə bir-birinə sarılmış sevgililəri ayıra bilməmişdi. Onlar Parikutti və Karuthamma idi.

Digər sahildə isə boğazına qırmaq keçmiş ölü köpək balığını tapdilar.

*Arundhati- etibarlılıq simvolu.



Tərcümə edən:
Günel EYVAZLI

Dəniz ilahəsinin qəzəbi



mətdə olduğunu da təyin edə bilmirdi. Bir əliylə tilovu, digər əliylə qayığı idarə edirdi. Ulduzların mövqeyi ilə balığın onu haraya apardığını müəyyən etmək istəyirdi. Nə qədər çalışsa da, uyğun ulduz tapa bilmədi. Buludlar onların üzərini örtmüşdə. Qayıq hamar suları qırışdıraraq sürətlə cığır açırdı. Az keçməmiş dəniz qaralaraq qorxulu görkəm aldı. Palani fikrini toplayaraq suyun istiqamətindən hara üz tutduğunu öyrənmək istədi. Nə qədər çalışsa da, alınamdı.

Köpək balığı qayığı ardiyan sürüyürdü.

Hara gedirlər? Sahildən nə qədər məsafədə uzaqlaşıblar?

Qəflətən Palani tilovu özünə çekdi və qayıq dayandı. O, ürəkdən gülməyə başladı. «Gərək bunu bayaqdan belə edərdim» - dedi.

Balığın cəmdəyi suyun üzərində sonuncu gedisi etdi. Palani qırmağı əlinən buraxmadı. Qəflətən qayıq suyun axını istiqamətində harasa yan almağa başladı. Yoxsa mən burulğana düşməşəm, deyə öz-özünə piçildədim. Bəli, bu burulğan üzərində idid. Qayıq çevrə boyunca dövr edirdi. Göyün üzündə isə bircə dənə də olsun ulduz yox idi.

Hər şey göz qırpmında itdi. Dəniz be-